

Zülfiiyə Musayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

GENDER ASPEKTİNDƏ İNSAN ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINDA BIOSOSİAL AMİLLƏRİN ROLU

Açar sözlər: şəxsiyyət, bioloji cins, sosial cins, hormonlar, ünsiyyət,

Keywords: personality, biological sex, social sex, hormones, communication

Ключевые слова: личность, биологический пол, социальный пол, гормоны, общение

Bir çox elmlərin tədqiqat obyekti olan şəxsiyyət mövzusu çox mürəkkəb və təzadlı mülahizələrlə zəngindir. Təbii ki, buna səbəb insanın şəxsiyyət kimi formalaşmasının çoxamilli və çoxkomponentli olmasıdır. Bununla bağlı olaraq zaman-zaman bir çox nəzəriyyələr yaranmışdır. Belə ki, bir qrup alımlar bioloji amilləri, digər qrup sosial amilləri əsas götürmişlər. Sonuncular isə haqlı olaraq insan şəxsiyyətinin inkişafında bioloji və sosial amilləri vəhdətdə götürərək hər ikisinin müəyyən səviyyədə təsireddi gücünün olduğunu qəbul etmişlər. Gender aspektindən bu məsələyə yanaşdıqda cəmiyyətdə kişi və qadın şəxsiyyətinin inkişafi və formalaşmasında həm bioloji həm də sosial (cəmiyyətin təsiri, təhrikləri) amillərin qarşılıqlı təsirinin olduğunu qeyd etmək lazımdır. Müasir dövrdə qlobal xarakter alan üçüncü cins anlayışının yaranması, cinslərinin dəyişənlərin sayının artması, cəmiyyətin onlara qarşı münasibətinin dəyişməsi və s. kimi hallar gender baxımından insanın şəxsiyyət kimi yetişməsində biososial amillərin rolunun, təsir etmə qüvvəsinin hansı səviyyədə olması məsələsini gündəmə gətirir. Belə ki, kişi və qadın şəxsiyyətinin formalaşmasında bioloji amil kimi insanın fizioloji quruluşu, anatomiyası, sosial amil kimi isə cəmiyyətin təhrikləri, ictimai-fərdi şüür səviyyəsi mühüm əhəmiyyət daşıyır. Burada bu amillərin şəxsiyyətə təsiretmədə nisbət müəyyənliyi əsas məsələ kimi görünə bilər. Lakin vacib olan nisbət deyil hər iki amilin vəhdətidir. İnsanın şəxsiyyət kimi formalaşmasında biososial amillərə əsasən bioloji və sosial cinsi müəyyənmişdir. Bioloji cins insanın reproduktiv quruluşuna əsaslanır, onun erkək (kişi) və dişi (qadın) olmasını müəyyən edir. İnsan övladı dünyaya bioloji cinsi müəyyən olmuş şəkildə gəlir. Bioloji cins insanın doğuluşu ilə eks olunur. Sosial cinsi isə sosial-mədəni rollar, şəxsiyyətin davranış forması, şəxsiyyətlərarası münasibətlər sistemi müəyyən edir. Bu gender olaraq şəxsin sosial və hüquqi statusunun da göstəricisi hesab olunur. Ümumilikdə kişi və qadın şəxsiyyətinin formalaşmasında bioloji və sosial cinsin rolunu forma və məzmun birliliyi kontekstində daha yaxşı izah etmək olar. Bioloji cins formadırsa, sosial cins bu formanı özündə eks etdirən məzmundur. Belə ki, qarşılıqlı vəhdət mütləqdir və bir-birinə təsiretmə real obyektiv prosesdir. Gender aspektində kişi və qadının bioloji cinsi insanın fizioloji quruluşuna əsaslanır və bu onun formasıdır. Sosial cinsi isə məzmun – əsas mahiyyəti təşkil edir. Biz yalnız formaya əsaslanıb şəxsi qadın və kişi olaraq dəyərləndirə bilmərik. Burada mütləq məzmun da nəzərə alınmalıdır. Yəni, ilk baxışda qadının anatomiyası, yalnız fiziloji qurlu-

şuna görə cəmiyyətdə tam şəkildə onu qadın kimi qiymətləndirmək yanlışlıq olar. Çünkü fiziloji quruluş, yəni forma qadın olmanın yeganə göstərici deyildir, qadın özünü gender olaraq qadın kimi hiss etməyə də bilər. Məhz bu mənada bioloji və sosial cins forma-məzmun olaraq birləşlik təşkil edir və insan şəxsiyyətinin kimliyini müəyyənləşdirir. Bioloji fərqlilik insanın doğuluşu ilə meydana çıxır və cəmiyyət özünün təhrīkləri, ictimai şüur forması ilə bioloji cinsi dəstəkləyir ki, bu da gender aspektində kişi və qadın şəxsiyyətinin formallaşmasına gətirib çıxarıır.

İnsanın şəxsiyyət kimi formallaşmasında bioloji və sosial cinsi üst-üstə düşməlidir. Lakin real gerçəklidə bioloji cins və gender uyğunluğu pozula da bilər. Əgər kişi və qadın indentifikasiyası doğuluşdan avtomatik verilmirsə bu zaman insanın şəxsiyyət kimi formallaşması yarımcıq hesab oluna bilər [4]. Lakin müxtəlif mədəniyyətlərdə, cəmiyyətlərdə bu məsələyə münasibət təzadlıdır. Bu ictimaiyyətin insanların öz cinslərini qəbul etməməsinə, dəyişmək istəyinə münasibətinin müxtəlifliyində asılıdır. Müasir Avropada bu hal artıq normal qəbul edilir. Belə ki, əger şəxs ona doğuluşdan verilən kişi və qadın statusunu qəbul etmirsə bu onda təmin olunmamaq hissi yaradır. Gender psixologiyasında buna gender disforiyası deyilir. Bu vəziyyətin səviyyəsi müxtəlif ola bilər. Əgər bu vəziyyət problem xarakter alarsa, insanın özünü, kimliyini təyin etməsi, cəmiyyət daxilində normal yaşaması mümükünsüz hala çevrilir. Müasir Avropada gender disforiyasının həlli yolu transgenderizm və transseksualizmdir. Bu o deməkdir ki, şəxs ya öz statusunu tam inkar edir və bu cür yaşayır, yaxud da cərrahi əməliyyatla cinsini dəyişir və tam olaraq əks cinsə çevrilir. Azərbaycan cəmiyyətində isə milli-mənəvi dəyərlərimiz, mentalitet qanunlarımıza əsasən bu hal qəbuledilməzdir, insanın tam olaraq şəxsiyyət kimi formallaşmasında ciddi maneədir.

Gender aspektində insan şəxsiyyətinin formallaşmasında əsas cəhətlər hansılardır? Yəni cins olaraq bir qadını femin, bir kişini isə əsl maskulin davranışa təhrif edən, tam olaraq qadın və ya kişi kimi səciyyələndirən nədir? Bioloji baxımından araşdırıldıqda ümumiyyətlə kişi və qadının genetik kodlarının 99%-dən çoxu eynidir. İnsan genomundakı 30 min genin 1%-dən azı cinslər arasında dəyişiklərə səbəbdür [2, s.21]. Amma bu kiçik fərq kişi və qadının bütün xariciзнакları qəbul edən və yadda saxlayan sinirlərdən başlamış, duyğuları, üz-mimika ifadələrini, düşüncələri, davranışını idarə edən neyronlara, hüceyrələrə qədər ciddi təsiretmə qüvvəsinə malikdir. Eyni zamanda aparılan araşdırmalara görə məlum olmuşdur ki, kişi və qadın beyninin ölçüləri bərabər deyildir. Kişi beyni bütün bədən ölçüləri, kriteriyaları nəzərə alınmaqla qadın beynindən 9% böyükür. 19-cu yüzillikdə alımlar bu məlumatı yanlış olaraq qadınların kişilərdən az zehinə, biliyə malik olması kimi dəyərləndirirdi. Amma bu fərqə baxmayaraq kişi və qadın beyni eyni miqdarda sinir hüceyrəsinə sahibdir. Sadəcə qadın beynində bu hüceyrələr daha qalın və six şəkildə yerləşmişdir. Hətta 20-ci yüzillikdə belə qadına reproduktiv funksiyaları istisna olmaqla yarımcıq formallaşmış kişi obrazı kimi yanaşılmışdır [2, s.21]. Bu fikirlər əsasən psixoanalitiklərin nəzəriyyələrində əks olunaraq qadın və kişi psixologiyasında əsl fərqli ortaya çıxmamasına maneə olmuşdur. Lakin kişi və qadın beynindəki fərqlərə dərindən baxdıqda və analiz etdikdə bir qadını qadın, kişini isə kişi edən hansı cəhətlər olduğunu anlaya bilərik.

Fizioloqların araşdırımlarına əsasən kişi və qadın şəxsiyyətində əsas həlli-edici amil hormonlar və hormonal balansın uyğun olmasınaidir. Bir sözə hormonlar həyatımızı idarə edir və dəyişdirir desək yanılımır. Kişi və qadınlarda bəzi beyin bölgələri və funksiyaları fərqli şəkildə yaradılmışdır. Məsələn, bizi təhlükəni anlamadı kömək edən (amigdala), hər şeyi xatırlamağıza səbəb olan (hipokampus) beyin mərkəzləri bu fərqlərin mənbəyidir. Elmi araşdırımlar görə hormonlarımız başqa cür desək "iysiz qoxularımız" bizim genetik bilgilərimizi daşıyır. Burumuz vasitəsilə biz bu hormonlarda olan genetik bilgiləri qəbul edir və duyarlıq. Nümunə olaraq göstərmək olar - İsvəqrədə aparılmış belə bir tədqiqata əsasən; ikinci əl, yəni geyinilmiş (istifadə edən şəxsin hormonları hopmuş) köynəkləri geyinən şəxslərin bəzilərinə bu paltarların qoxusu xoş gəlmışdır. Buna səbəb həmin insanların genetik cəhətdən uyumlu olmasınaidir. (bunun gigiyena ilə əlaqəsi yoxdur tamamilə genlərlə bağlıdır.) Genetik cəhətdən uyumluluq eyniyyət təşkil edən genlərlə deyil, əksinə fərqli olan genlərlə əlaqədardır. Avropanın kral ailələrində təkrarlanan soy daxili evliliklərdən doğulan uşaqlar əksərən xəstə olurdular. Buna səbəb genetik cəhətdən bir-birlərinə çox bənzəyən şəxslərin evliyi olmuşdur.

Cins olaraq məhz qadını kişidən fərqləndirən əsas bioloji fərq onun reproduktiv quruluşu, menstrual yaşayış tərzinə malik olmasınaidir. Hər ay qadınlarda baş verən fizoloji menstrual hal onun duyğularını, davranışını bütünlükə psixologiyasını dəyişir. Belə ki, araşdırmalara əsasən müəyyən olunmuşdur ki, adət görən qadınların beyni hər ay 25% dəyişikliyə məruz qalır. Məhz bu səbəbdəndir ki, qadınlar ayın müxtəlif günlərində ya həddindən artıq əsəbi, gərgin, emosional olur, ya da sakit, zəki, düşüncəli davranışırlar. Bu dəyişiklilər qız uşağının hələ 3-4 ayından başlayaraq menapoz dövrünə qədər davam edir və buna görə də qadınların gerçəkliliyə münasibəti, duyğuları, hissələri, davranış tərzi kişilərdəki kimi sabit deyildir. Bu mənada qadınların xarakteri hava kimi dəyişkən olduğu halda, kişilər də isə əksinə möhkəm, sildirim qayalar kimi sabitdir.

İnsanın ana bətnində formallaşması və dünyaya gəlisiindən başlamış bütün inkişaf mərhələlərinədək hormonlar onun bioloji amil olaraq şəxsiyyət keyfiyyətlərinə təsir edir. Hər hormonal keçid mərhələsində hormonlar insanın fizioloji bədən quruluşu ilə yanaşı davranışında, tənsiyyətində, həyata baxışında münasibətlərində də dəyişikliklər yaradır. Nümunə olaraq göstərmək olar; yeniyetməlik dövründə istər kişi, istərsə də qadın orqanizmində baş verən sürətli hormonal dəyişiklər onların gerçəkliliyə münasibətinə, psixologiyasına ciddi təsir göstərir. Bu gender aspektində insanın şəxsiyyət kimi formallaşmasında, sosializasiyasında bioloji amillərin əhəmiyyətini göstərir.

Müasir elm-texniki yeniliklər dövrü bize gender aspektində kişi və qadın şəxsiyyətinin formallaşmasında əsas həlli-edici amilləri müəyyən etməyə geniş imkanlar yaradır. İnsan beyn tomoqrafiyası (PET) və maqnit dalğaları-titrəsimləri (MRI) sayəsində kişi və qadının sözləri istifadə edərkən, üz ifadələrini dəyişərkən, sevərkən, gərgin və qorxu halında eləcədə depressiv vəziyyətdə olarkən, problemləri həll edərkən, beynində hansı dəyişikliklərin baş verdiyini izləmək mümkün olmuşdur [2, s.24]. Nəticədə, alımlar kişilər və qadınlar arasında kimyəvi, genetik, hormonal və funksional beyn fərqlərini dəqiqləşdirmişlər. Həmçinin kişi və qadın beynlərinin zülmə və dözülməz vəziyyətə tamamilə fərqli reaksiyalar verdiyi mə-

lum olmuşdur. Kişiər və qadınlar öz daxili hissələrini gizlədəndə və ya əksinə ifadə edəndə, səhbətləşəndə, problemləri həll edəndə beynin müxtəlif bölgələrini istifadə edirlər. Kişiər və qadınlar duyğular vasitəsilə gələn məlumatları fərqli şəkildə qəbul edib qarvayırlar. Eşitmə, görəmə duyğuları və başqalarının nə düşündüyüünü qiymətləndirmə fərqli yollarla baş verir. MR1 cihazı ilə bir mikroskop altında baxıldığında, kişi və qadın beyni arasında fərqlərin çox mürəkkəb və qarşıq olduğu görmək mümkündür. Məsələn, beynin eşitmə və nitq mərkəzlərində qadınlar kişilərdən 11% daha çox neyrona sahibdir. Emosiya və yaddaş mərkəzi –hipokampus qadınlarda daha genişdir. Buna görə də qadınlar duyğularını ifadə etməkdə və emosional hadisələrin detallarına qədər yadda saxlamaqda daha üstündürlər. Kişiər isə cinsi meyillər, təcavüz və müdafiə hərəkətləri ilə bağlı beynin funksiyalarını qadınlardan 2,5 dəfə daha çox istifadə edirlər [2, s.26].

Beynimiz görəmə, eşitmə, qoxu və dad bilme tərzimizi formalaşdırır. Duygu orqanlarımız vasitəsilə xarici qıcıqları qəbul edən sinirlər birbaşa beynimizlə əlaqə yaradır və bütün anlama prosesini beyn həyata keçirir. Başa, yəni beynin duygu mərkəzlərinə hər hansı zərbənin dəyməsi qoxu və dad almamızda problem yarada bilər. Nümunə olaraq; əgər kişi xaraktercə təcavüzkar və əsəbidirsə zədə nəticəsində sakit biri ola və yaxud tam əksi də baş verə bilər.

Ancaq ilk növbədə qadın və kişi beyninin strukturunun necə inkişaf etdiyini, sosial amillərin, təkamül və mədəniyyətin onu necə formalaşdırduğunu da unutmaq lazımdır. Öks təqdirdə bu, bizdə gender aspektində qadın və kişi şəxsiyyətinin formalaşmasında yalnız bioloji amillərin rolunun olması qənaətini formalaşdırıra bilər. Bioloji amillər xarakterimiz və davranışlarımızla bağlı cəhətlərin təməlini təşkil edir. Lakin insan beyni hər şeydən əvvəl öyrənmə, bilikləri mənimsemə və istehsal etmə imkanına malik kompüter kimidir. İnsan təcrid olunmuş şəkildə deyil, insanlar toplumunda-cəmiyyət daxilində doğulur, yaşayır, inşaf edir. Bu manada heç bir şey sabit deyil. Bioloji amillər güclü təsirə malikdir, amma kişi və qadın şəxsiyyətinin formalaşmasında yeganə təsirədici qüvvə kimi yalnız öz reallığı, mövcudluğu ilə məhdudlaşa bilməz. Çünkü insan bu reallıqları aşmaq qüdrətinə malikdir. Eyni zamanda insan hormonlarının beyn strukturuna, yəni insanın davranışlarına, gerçəkliyi dərk etməsinə, yaradılığına və ümumiyyətlə həyatına təsirini dəyişdirmək gücünə, zəkasına və qabiliyyətinə malikdir.

Ədəbiyyat

1. Əliyev R.İ Psixologiya Bakı: Nurlan, 2008.
2. Louann B. Kadın beyni.(The Female Brain), Baskı: Lord Matbaası, Topkapı/İstanbul, 2008.
3. Louann B. Erkek beyni. (The Male Brain), Baskı: Kurtiş Matbaası, Topkapı/İstanbul, 2011.
4. <https://freelgbt.wordpress.com/2012/03/01/cins-və-gender/>

Summary

The Role of Biosocial Factors in the Formation of Human Identity in the Gender Aspect

The development and formation of personalities of men and women is accomplished by the interaction of biological and social factors. The emergence of the

third gender identity in the modern world, which achieved the character of changes of relations in the society, is actual related to the biosocial factors in the development of human identity as a gender. As biological factor in the formation of male and female identity, the physiological structure, anatomy of the human as well as the, social impetus, social-personal level of consciousness, are of crucial importance.

Резюме

Роль биосоциальных факторов в формировании человеческой идентичности в гендерном аспекте

Развитие, формирование личности мужчины и женщины реализуется во взаимодействии биологических и социальных (влияние общества, мотивация) факторов. Появление понятия третьего пола в современном мире, который получил глобальный характер, изменение отношения общества к нему и тому подобные ситуации по гендерным взглядам актуальны в формировании личности человека. Роль, сила и степень воздействия биосоциальных факторов на человека является биологическим фактором, а мотивация общества, уровень социально-личностного сознания является социальным фактором.